

“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına grant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində grantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında¹

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Grant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin [2014-cü il 14 noyabr tarixli 344 nömrəli](#) Fərmanının icrası ilə əlaqədar **qərara alıram:**

1. “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına grant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində grantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2015-ci il

№ 652

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

**Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi-Şurası ilə, *gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə
həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması*²**

Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) istisna olmaqla, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən müəyyən edilmiş siyahıda göstərilən qurumlar (bundan sonra – dövlət orqanları) tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə, *gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) ilə razılaşdırılması* qaydasını tənzimləyir.³

1.2 Qrant verilməsinin Şura ilə, *gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fond ilə razılaşdırılması* dedikdə, dövlət orqanları tərəfindən verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuların qiymətləndirilməsi və bu qrantlara dair Şuranın rəylərinin, *gənclər siyasəti sahəsində isə Şuranın və Fondun rəylərinin* həmin dövlət orqanlarına bildirilməsi başa düşülür.⁴

1.3. Şura dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin razılaşdırılması haqqında, *gənclər siyasəti sahəsində verilən qrantlara dair Fondun məlumatlarını nəzərə almaqla*, Azərbaycan Respublikasının Prezidentinə, habelə kütləvi informasiya vasitələrinə ildə bir dəfədən az olmayaraq ümumiləşdirilmiş məlumat verməlidir.⁵

**2. Müsabiqələrə və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzulara
dair Şuraya təqdim edilən məlumatlar**⁶

2.1. Dövlət orqanları növbəti il ərzində keçiriləcək müsabiqələr və qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə aşağıdakı məlumatları hər il dekabrın 30-dək Şuraya təqdim edirlər:

- 2.1.1 il ərzində keçiriləcək müsabiqələrin sayı;
- 2.1.2. hər bir müsabiqənin keçirilməsinin təxmini tarixi;
- 2.1.3. hər bir müsabiqəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
- 2.1.4. hər bir layihəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
- 2.1.5 maliyyələşdirilməsi nəzərdə tutulan mövzular;
- 2.1.6. üstünlük verilən mövzular;

2.1.7. iştirakçı təşkilatlara dair tələblər;
2.1.8. mövzular üzrə üstünlük verilən inzibati ərazi vahidləri (olduğu halda);
2.1.9. qrant müqaviləsi (qərarı) üzrə tədbirləri şərtləndirən hüquqi akt, fəaliyyət planı (olduğu halda).

2.2. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş məlumatlarda dəyişiklik olduqda, müvafiq dövlət orqanı dəyişikliyi əks etdirən məlumatı Şuraya təqdim edir.

2.3. *Dövlət orqanları gənclər siyasəti ilə bağlı müsabiqələr və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən məlumatları, həmçinin Fonda təqdim etməlidirlər.*⁷

3. Müsabiqələrin və qrant vasitəsilə maliyyələşdirilən mövzuların qiymətləndirilməsi

3.1. Şura bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş məlumatları aldıqdan sonra 20 iş günü müddətində müsabiqələrin tarixləri və maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə dövlət orqanlarının təkliflərinin müqayisəli təhlilini aparır.

3.2. Mövzuları qiymətləndirərkən, Şura həmin mövzuların onları təklif etmiş dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu da nəzərdən keçirir.

3.3. Şura məlumatı təqdim etmiş dövlət orqanlarına 10 iş günü müddətində qiymətləndirmənin nəticələri barədə yazılı rəy göndərir.

3.4. *Şuranın rəyində aşağıdakılar göstərməlidir:*⁸

3.4.1. dövlət orqanları tərəfindən müsabiqələrin keçirilməsi tarixlərinə dair Şuranın qeydləri;

3.4.2. növbəti il ərzində maliyyələşdirilməsi nəzərdə tutulan mövzuların qiymətləndirilməsinin nəticələri. ~~Şura təqdim edilmiş mövzuların digərləri ilə əvəz edilməsinə dair əsaslandırılmış təkliflər verə bilər;~~⁹

3.4.3. bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş məlumatlara dair Şuranın əsaslandırılmış qeydləri.

3.5. *Şuranın təqdim edilmiş mövzuların başqa mövzularla əvəz edilməsinə dair əsaslandırılmış təkliflər vermək hüququ vardır.*¹⁰

3.6. *Gənclər siyasəti sahəsində müsabiqələrin və qrant vasitəsilə maliyyələşdirilən mövzuların qiymətləndirilməsi Fond tərəfindən bu Qaydanın 3.1–3.5-ci bəndlərinə uyğun olaraq həyata keçirilir.*

4. Müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə məlumatların Şuraya təqdim edilməsi¹¹

4.1. Dövlət orqanı müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə aşağıdakı məlumatları ərizələr qəbul olunduqdan sonra 10 iş günü müddətində Şuraya (gənclər siyasəti ilə bağlı keçirilən müsabiqələrə münasibətdə isə həmçinin Fonda) təqdim edir:¹²

4.1.1. müsabiqəyə layihəni təqdim etmiş qeyri-hökumət təşkilatının adı, qeydiyyat nömrəsi və tarixi, hüquqi ünvanı, dövlət reyestrindən çıxarışın nömrəsi və tarixi, qeyri-hökumət təşkilatının rəhbəri barədə məlumat;

4.1.2. qeyri-hökumət təşkilatının qrant almaq üçün təqdim etdiyi layihənin adı, məzmunu, həyata keçiriləcəyi ərazi, layihənin müddəti, layihə üzrə görülməli işlər, layihənin həyata keçirilməsi üçün tələb olunan məbləğ və gözlənilən nəticələr;

4.1.3. müsabiqəyə təqdim olunmuş layihələrdən üstünlük verilənləri və onlara dövlət orqanı tərəfindən verilməsi nəzərdə tutulan qrantın məbləği.

4.2. Şura bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş məlumatları aldıqdan sonra 10 iş günü müddətində qeyri-hökumət təşkilatları və onların təqdim etdikləri layihələr barədə rəyini dövlət orqanına təqdim edir.

4.3. Dövlət orqanı Şuranın *gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fondun* bu Qaydanın 3.3-cü və 4.2-ci bəndlərində göstərilmiş rəylərini nəzərə alır və *həmin rəylər müsbət olduqda qrant ayırır.*¹³

4.4. Şura bu Qaydanın 3.3-cü və 4.2-ci bəndləri ilə müəyyən edilmiş müddətdə rəyini dövlət orqanına təqdim etmədikdə, dövlət orqanının müəyyənləşdirdiyi müsabiqə tarixləri, maliyyələşdirilməsi nəzərdə tutulan mövzular və qrantların verilməsi razılaşdırılmış hesab olunur.

4.5. *Bu Qaydanın 4.2-ci və 4.4-cü bəndlərinin müddəaları Fonda da şamil edilir.*¹⁴

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə adına və 1-ci hissəsinə “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilmişdir.

² [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın adına “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilmişdir.

³ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 1.1-ci bəndinə “Şura ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) ilə” sözləri əlavə edilmişdir.

⁴ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 1.2-ci bəndinə “Şura ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fond ilə” sözləri, “Şuranın rəylərinin” sözlərindən sonra “, gənclər siyasəti sahəsində isə Şuranın və Fondun rəylərinin” sözləri əlavə edilmişdir.

⁵ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 1.3-cü bəndinə “razılaşdırılması haqqında” sözlərindən sonra “, gənclər siyasəti sahəsində verilən qrantlara dair Fondun məlumatlarını nəzərə almaqla,” sözləri əlavə edilmişdir.

⁶ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 2-ci hissənin adından “Şuraya” sözü çıxarılmışdır.

⁷ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”na yeni məzmununda 2.3-cü bənd əlavə edilmişdir.

⁸ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 3.4-cü bəndində “Rəydə” sözü “Şuranın rəyində” sözləri ilə əvəz edilmişdir.

⁹ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 3.4.2-ci yarım bəndin ikinci cümləsi çıxarılmışdır.

¹⁰ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”na yeni məzmununda 3.5-ci və 3.6-cı bəndlər əlavə edilmişdir.

¹¹ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 4-cü hissənin adından “Şuraya” sözü çıxarılmışdır.

¹² [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 4.1-ci bəndinə “Şuraya” sözündən sonra “(gənclər siyasəti ilə bağlı keçirilən müsabiqələrə münasibətdə isə həmçinin Fonda)” sözləri əlavə edilmişdir.

¹³ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 4.3-cü bəndə “Şuranın” sözündən sonra “gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fondun” sözləri, “nəzərə alır” sözlərindən sonra “və həmin rəylər müsbət olduqda qrant ayırır” sözləri əlavə edilmişdir.

¹⁴ [10 dekabr 2018-ci il tarixli 391 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548) ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”na yeni məzmununda 4.5-ci bənd əlavə edilmişdir.